

Vsal Nadirolu hbsdn yazr



noyabr 2015-ci tarixli gn Azrbaycan tarixin "slam soyqrm" gn kimi dd. Bli, bu Azrbaycan 26 .xalqnn daxili v xarici dmnli trfindn mslman camisin qar trdiln byk bir cinayt idi

Arannews:Rakurs.tv-istinadn xbr-Azrbaycan xalq srf mslman olduu n tarixd bir ne df repressiyaya mruz qalmdr. Bunlardan 1918-ci il 31 mart soyqrm, 1937-ci il repressiyasn, 1990-c il 20 Yanvar soyqrm nmun gstr bilrik. Lakin 26 noyabr 2015-ci il tarixind Azrbaycann paytaxt Bak hrinin Nardaran qsbsind dinc haliy qar ediln cinayt digr soyqrmlardan frqli oldu. Frq onda idi ki, bu zoraklq hadissi "terrorizmin qarsn almaq" ad il keirildi. DN BMCM-nin xsusi mliyyat qrupu olduqca na v kobud formada liyaln sakinlr qar qanunsuz mliyyat keirib, qarlarna xanlar gllidi, 4 insan amanszca ldrld, bir ne nfr ikst .edildi v 100-dn son gnahsz vtndaa ar hbs czas verildi

Bli, bu hadis soyqrm idi, z d mslman soyqrm. Bu hadis "Nardaran hadissi" deyildi. Bu hadis Azrbaycann btn blglrini hat edn genimiqyasl slam mliyyat idi. Bu hadisnin adn mhdundladraraq "Nardaran" hadissi qoymaq ba vernlrin mahiyytini clzladrmaqdr. Tsadfi deyil ki, bu hadisdn bir ne gn sonra Azrbaycann mxtlif blglrind onlarla ziyan, alim v ruhani hbs edildi. Lnkrana, Gnc, Masall v digr zonalar misal gstr bilrik. N idi bu ziyanlarn gnah? Niy ?onlara qar bel aqressiv davranlr? Sbb ndir

Sbb ox saddir: Bu ziyanlар v ruhanilr xsusn Hac Tale Barzadd Azrbaycanda hqiqi islam tbli etmk istiqamtiñd faliyyet gstrirdi. XXI srd - hr eyin saxtaladrld bir zamanda fsus ki, imperailistlr Allahn dini olan slam da thrif edilmi formada insanlara srma bacarb. Mhz Hac Tale Barzad, Hac Zlfqar Mikaylzad, Seyyid Elman Aazad v digr ruhani v ziyanlар xalq maarifndirrk, hqiqi slam hkamn v flsfsini tbli edirdilr. Bu ziyanlар cmiyytd mminlr, xsusn hicabl xanmlara qar ikili standartlara son qoyulmasn, lkd Aura mrasimlrinin srbst keirilmsin icaz verilmsini, slam maarifinin dzgn aparlmasn, lkn cngin alan korrupsiyanlvini, mmur zbanalnn qarsnn alnmasn, iqtisadi-sosial problemlrin hllini v digr nmli ictimai msllri gndm gtirmidilr. Amma onlara "terrorist v mtkkil dst" damas vuruldu. ox qribdir. Qribdir ona gr ki, sl terrorist v cinaytkar bu dyrli xsiyytlr bu adlar qoyanlarn zlidir. sl terrorist v cinaytkar bu saf xalqa qar diktatura siyastini yeridnlrdir. sl terrorist v xalq dmni dinc vtndan evin daxil olub silah qoyan polislr, lkd hicab qadaan edn mmurlar, mscidlri skn vzifflr, azanlara qadaa qoyan qvvlrdir. Bu xalq fitrsindn, haqqdan, doruluqdan, rfdn, .lyaqtdn, mnviyyatdan, vicdandan uzaqladran qvvlrdir sl terroristl

Tarixd hr zaman ahlarn v hkmdarlarn saraylarndan "saray mollalar" mvcud olmudur. Msln, tarixd mam Hseynin () dindn xmasna v ldrlmsin dair ftvan Maviy hkumtin xidmt .edn din xadimi reyh Qazi vermedi

Bli. Bu gn d reyh Qazilr mvcuddur. Mhz dvrn reyh Qazilrinin liyl yuxarda adn kdiyim ziyanlara terrorist, ekstremit v yollarn azm cinaytkar adlar verdilr. Halbuki kimin hqiqi ziyan, kimins din prdsi altnda gizlnmsi birinci Allah, sonra da Azrbaycan cmiyytin tam .mlumdur

kizllk v haqqn-dorunun arxasnda gizlnm siyasti masir dvrd ox aktualdr. Xsusn byk imperialist qvvlr v diktator lk rhbrli ktlni aldatmaq n riyakarlq edirlr. Yni, bir trfdn bzi addmlar atrlar ki, haqqa xidmt etdiklri grnts yaransn, digr trfdn is z mnftlrin uyun qanin .siyastlrinic icra edirlr

:noyabr 2015-ci il qtliami bir ne mslni dqiqldirdir. Bunlar aadaklardr 26 Bu hadis bir daha tsdiqldi ki, Azrbaycan hakimiyeti slam siyastini znmxsus formada .1 .aparmaqdadr

Yni Hqiqi slam dyrlrinin mmlktd yaylmasna rait yaratmr. styir ki, bu mmlktd slamn ad olsun, z olmasn. Mhz bu sbbdn slam mtildirrk v konteksdn xararaq xalqa srmaq arzusundadr. Ona gr d z maraqlarna uyun saray mollalarn trafna yb, yerd qalanlara is radikal damas vurur. Bir szl slam kimi zmtli dini thrif edrk, haqqn qol-qanadlarn qrmaqdadrlar. slamn namaz qdr hmiyytli "yaxla ar, pislikdn kindir" prinsipini demk olar ki, knarladraraq slam zif, mdafisiz bir vziyyt gtiriblr. Halbuki slam izztli edn onun "yaxla dvt, pis ilrdn kindirmk" hkamdr. Htta dinin stunu olan namazn mvcudluu bu hkama baldr. Yni ki, gr mslmanla dyrlrini mdafi etmslr, cmiyytdki fsadn qarsn almaa chd etmslr, n namaz qalacaq, n hicab, n mscid, n d ki xlaq prinsiplri. Bu szmzn tsdiqini tarixd d, masir dvrd d grmkdyik. Bel ki, masir Avropada "tolerantlq v demokratiya" dey-dey cmiyytlri mnvi tnzzl uratmlar. Buna gr d, artq Avropa lklrind kii kiiyl, qadn qadnla evlnir, normal aillr dalr, .narkomaniya artr, bir szl insanlar xsiyytsizliy svq olur

.Bu hadis bir daha tsdiqldi ki, Azrbaycanda polis zorakl pik hdddir .2

Polis asayi keikisi funksiyasn icra etmlidir. fsus ki, Azrbaycan polisi dinc vtndalarna qar amansz davranmaqdadr. Hadis zaman polisin tsvvredilmz zorak davranlar bir daha .dedikrimizi tsdiq etdi

.Bu hadis bir daha tsdiqldi ki, lkd prokurorluq v dliy sistemi sifaril i grrlr .3

Baxmayaraq ki, bu hadisd hbs olunanlara qondarma ittihamlar irli srlmdr, amma .Prokurorluq v dliy orqanlar bu qondarma cinayt iini daltl aradrmadlar

Artq bu hadisdn 2 il keir. Bu iki il rzind uduzan Azrbaycan hakimiyeti, qalib olan is mminlr, yni slam oldu. Bu iki il rzind bu hadisni lk gndmind htta mslman lklrinin gndmind aktual bir mvzu kimi qald. Hakimiyettin bu hadisy "terroru zrrsizldirmk" donu geyindirmsin baxmayaraq, hqiqtin nec olduunu btn urlu v vicdanl insanlar grd. Ibtt, bu bel d olmalyd. nki haqq, islam mdafi edn Almlrin Rbbi olan Allahdr. Bu gn bu hadisnin hqiqtini Allah insanlara atdrd. Nec ki, tarixd mam Hseyni () hid ednlr bu hadisnin ntcsinin n olacan hesablaya bilmmidirlr. Onlar grdlr ki, mam Hseynin () qan onlarn diriliyindn daha baha baa gldi. Bu gn d 26 noyabr 2015-ci il hadissind hid olan qardalarmzn qan bu qtliamn gndmd qalmasna sbb oldu v hqiqtli trafa atdrd. Hminin zindanlarda olan ziyal v ruhanilrin .ziyytlri xalq ayltd v cmiyyti salam dnci mcbur etdi

.minm ki, hakimiyet 26 noyabr 2015-ci il facisini trtdiyin gr pemandr

Digr trfdn 26 noyabr 2015-ci il facisi Azrbaycan cmiyytinin anl tarixin bir zfr gn kimi d dd. nki cmiyyt bir daha idrak etdi ki, Azrbaycanda hl d Hqiqi slam yaadan ruhanilr, ziyallar v mminlr vard. Bu fdakar xslr haqq urunda hr eylrindn kemy hazrdrilar. Ibtt glck nsil d bu hadisdn ibrt gtrrk z hyatlarna dzgn istiqamt vercklr. Anlayacaqlar ki, islam-haqq onlarn lin .asanlqla glib xmamdr

"Hqiqtin biz z peymbririmiz v onlara iman gtirnlr kmk edrik"